

ŞTANQLI DƏRİNLİK NASOSLARININ PLUNJER-SİLİNDR ARABOŞLUĞUNUN QUMDAN MÜHAFİZƏSİ ÜÇÜN QUM TUTUCU QURGU VƏ ONUN TƏTBİQİ

Hacıkərimova L.Q.

Quyuların ştanqlı dərinlik nasosları ilə istismarı mexanik-ləşdirilmiş neftçixarmanın əsas üsullarındandır.

Müxtəlif kateqoriyalı (normal, sulaşmış, qumlu, qazlı, parfinli) quyuların istismarında boru və qondarma tipli nasoslardan geniş istifadə olunur.

Bütün nasoslar plunjər, silindr və klapanlardan, qondarma tipli nasoslar isə əlavə olaraq qıfil dayağından ibarətdir.

Quyuların dərinliklərindən və çıxarılan mayenin xüsusiyyətlərindən asılı olaraq plunjər-silindr arasındaki araboşluğu da dəyişir.


Azərbaycanın quru sahəsində yerləşən neft yataqları uzun müddət istismar olunduğu üçün lay enerjisi və ehtiyatı azalmışdır. Bu yataqlarda fontan dövrü geridə qalmış, qazlift və kompressor üsulu ilə çox az sayda quyular istismar olunur. Quru sahəsində yerləşən quyuların dərinlik nasos üsulu, əsasən də ştanqlı dərinlik nasos üsulu geniş yayılmışdır.

Ştanqlı dərinlik nasoslarının geniş istismar olunmalarına baxmayaraq, onların qum təzahürlü quyuların dərinlik istismarı zamanı bir sıra mürakkeblaşmalar yaranır. Belə ki, mexaniki hissəciklər nasosun hissələrinin yeyilməsinə səbəb olmaqla yanaşı, plunjər-silindr araboşluğununa düşərək plunjərin silindrədə pərcimlənməsinə və ya araboşluğunun genişlənməsinə səbəb olur. Nəticədə isə hər iki halda quyunun işinin dayanmasına, neft hasilatının aşağı düşməsinə, nasosun xidmət və quyuların təmirarası işləmə müddətinin azalmasına səbəb olmaqla yanaşı bu üsulla istismar olunan quyuların çıxarılan məhsulun maya dəyərinin

artması baş verir. Uzun illər boyunca bu problemləri aradan qaldırmaq və ya qumun nasosun işinə təsirinin müəyyən qədər qarşısının alınması üçün tədbirlər görülmüşdür. Bu tədbirlər müxtəlif istiqamətlərdə aparılmışdır: quyudibi zonanın bərkidilməsi, nasosun qəbuluna qoruyucu tərtibatların yerləşdirilməsi, qumlu quyularda istifadə etmək üçün xüsusi konstruksiyalı nasoslar (boru tipli, manjetli və s.) və s.

Bu istiqamətdə çoxlu işlər görülsə də qumun nasosun işinə mənfi təsirinin qarşısını tamamilə almaq mümkün olmamışdır. Mexaniki qarışıklar nasosun bütün hissələrinin işinə mənfi təsir göstərir, plunjər-silindr cütü isə nasosun elə hissələrindəndir ki, burada araboşluğunun ölçüsünün düzgün seçiləməsi böyük əhəmiyyət daşıyır. Mexaniki hissəciklərin araboşluğununa daxil olması bir halda pərcimlənmə və nasosun işinin dayanması, digər halda araboşluğunun genişləndirilməsi və nasosun işinin davam etməsi ilə nəticələnir. Baxmayaraq ki, digər halda nasos işləməkdə davam edir, onun hasilatı və F.I.Ə. aşağı düşür və onun quyudan çıxarılması məcburiyyətində qalınır.

Qumun nasosun işinə təsirinin Abşeronneft NQCİ-nin timsalında araşdırılması aparılmışdır. Abşeronneft NQCİ-də fəaliyyətdə olan fondda 479 quyu istismar olunur. Onlardan 2 quyu mərkəzdənqaçma elektrik dalma, 16 quyu vintli nasoslarla, 53 quyu erlift üsulu ilə və 408 quyu isə ştanqlı dərinlik nasosları ilə istismar olunur. NQCİ-də quyuların 96,3%-i SQN, 0,41%-i mərkəzdənqaçma, 3,3%-i vintli nasoslarla və 11,1 %-i erlift üsulu ilə istismar olunur (şəkil 1). Göründüyü kimi, quyular əsasən ştanqlı dərinlik nasosları ilə istismar olunur. Quyu məhsulunda minimal sulaşma faizi 9, maksimal sulaşma faizi 99-dur və ümumi quyular üzrə orta sulaşma faizi 56,4-dür.




Şekil 1. Quyuların istismar üsullarına görə paylanması

NQÇİ üzrə quyularda aparılmış yeraltı təmirlər barədə toplanmış məlumatlar əsasında diaqram qurulmuşdur (şəkil 2). Şəkildən görünür ki, təmirlər arasında qum tixacının yuyulması və təmiz-lənməsi, nasos pərcimlənməsi və dəyişdirilməsi halları daha tez-tez baş verir. Bu təmirlərin sayının artmasında qum amilinin təsiri böyükdür. Belə ki, boruların hermetikliyinin pozulmasının, nasos plunjərinin pərcimlənməsinin və onun hissələrinin tez-tez sıradan çıxmazı ilə əlaqədar dəyişdirilməsi, ştanqların qırılması və açılmasının əsas səbəblərindən ən başlıcası qum amilidir.

Azərbaycan yataqları da əsasən zəif sementlənmiş süxurlardan təşkil edildiyi üçün belə hallara tez-tez təsadüf edilir. Ştanqlı nasoslarda plunjər-silindr araboşluğunun mühafizəsinə bu baxımdan ehtiyac vardır.


Ştanqlı dərinlik nasoslarında plunjər-silindr cütü arasındaki ara boşluğununa iri dənəli qumların daxil olmasının qarşısını almaq üçün ştanqlı nasosun qumdan mühafizəsi üçün qum tutucu qurğu işlənmişdir (şəkil 3).

Qurğu iki əsas hissədən ibarətdir: qumun toplanması üçün nəzərdə tutulmuş tutucu hissə və qum dənəciklərinin sürətlərinin və istiqamətinin dəyişdirilməsinə xidmət edən differensatordan.



Şəkil 2 Təmirlərin növlərinə görə paylanması

Ştanqların üzərində yerləşdirilən bu tutucunun xarici səthi ilə boruların daxili səthləri arasında əlverişli hərəkətini təmin etmək üçün tutucu hissənin divarlarında 120° dərəcədən bir üç kürəcik yerləşdirilir.



Şəkil 3. Qumun tutulması üçün qurğu

1-nasos silindri; 2-plunjər; 3-sorucu klapan; 4-vurucu klapan; 5-tutucu; 6-təzyiqi differensiator; 7-ştanq; 8-nasos kompressor borusu; 9-tutucunun kürəcikləri;

Tutucu hissənin kürəciklərlə təmin edilməsi onun nasos kompressor boruları daxilində sürtünə-sürtünə deyil, kürəciklərlə diyirlənərək hərəkət etməsini təmin edir. Kürəciklər tutucu hissə ilə boru kəmərinin daxili səthi arasında yarana biləcək səthlərə-asi sürtünmənin qarşısını alır və bu, sürtünmənin diyirlənmə sürtünməsi yəni nöqtəvi sürtünmə ilə əvəz olunmasına xidmət edir.

Qurğunun iş prinsipi aşağıdakı kimidir: nasos plunjərin yuxarı hərəkəti zamanı maye nasos silindrinə sürətlə daxil olur. Plunjərin aşağı hərəkəti və sorucu klapanın bağlanması ilə nasos silindrindəki maye nasos kompressor boruları ilə ştanqlar arasındakı sahəyə-fəzaya daxil olur. Vurucu klapandan borulara keçən maye tutucu ilə NKB-nin arasındaki daralmış hissədən keçərək diferensiatorla tutucu arasındaki fəzaya daxil olur. Bu fəza daha böyük olduğu üçün mayenin sürəti azalır və təzyiqi aşağı düşür. Maye daxilindəki qum hissəciklərinin də sürəti azalmış olur. Sürəti azalmış iri dənəli qum hissəcikləri diferensiatorla toqquşduqda yenidən həm sürətlərini itirir, həm də, istiqamətlərini dəyişmiş olurlar. İstiqamətlərini dəyişərək aşağı tutucuya doğru yönənmiş iri dənəli qum hissəcikləri orada toplanır. Diferensiatorun diametri tutucunun diametrindən kiçik olduğu üçün, onun üzərində toplanan və ona dəyərək istiqamətini dəyişmiş qum dənələri çökdüyü zaman tutucunun daxilinə tökülr və orada toplanır. Beləliklə, nasos işlədikcə ştanqlar üzərində quraşdırılmış qum tutucu qurğuda iri dənəli qumların toplanması təmin edilir. Bu da onların nasosun plunjər-silindr araboşluğuna düşməsinə imkan vermir. Nəticədə, nasosun xidmət müddəti artmış olur. Maye tərkibindəki iri dənəli qumların toplanması üçün nəzərdə tutulmuş tutucunun sayı və kamerasının hündürlüyü çıxarılan quyu məhsulunun həcmindən və onun tərkibindəki iri dənəli qumların konsentrasiyasından asılı

olaraq dəyişdirilə bilər (həcm və konsen-trasiya artdıqca bir və ya bir neçə qurğudan istifadə oluna bilər, tutucunun hündürlüyü artırıla bilər və əksinə).

İşlənmiş qurğu hazırlanaraq Abşeronneft NQÇİ-nin 1 sayılı NQÇS-də 1087 və 1049 sayılı quyularda işə buraxılmışdır. Qurğunun tətbiqi nəticəsində təmirlərarası iş müddəti və neft hasilatı artmışdır. Qum və digər mexaniki qarışıqların ştanqlı dərinlik nasoslarının işinə mənfi təsirinin aradan qaldırılmasına nail olunmuşdur.

Hal-hazırda qurğunun H.Z.Tağıyev adına, Ə.C.Əmirov adına və Bibi-heybət neft NQÇİ-lərində geniş surətdə tətbiqi aparılır.

Ədəbiyyat

- 1.Сьюмен Д. Справочник по контролю и борьбе с пескопро-явлениями вскважинах -М.: Недра, 1987. -218 с.
- 2.Адонин А.Н. Добыча нефти штанговыми насосами.-М.:Недра,1979.-278 с.
- 3.М.К.Багиров, Ш.П.Кязимов и др. Добыча нефти скважинными штанговыми насосами Баку-2001, 344с.
- 4.В.В.Власов. Влияние песка на производительность штангового насоса образование песчаных пробок в скважинах при откачке многокомпонентной жидкости // Тез. докл. 54-й науч.-техн. конф.студентов, аспирантов и молодых ученых/-Уфа: УГНТУ, 2003.-с.207.
- 5.Б.М.Бабаев, Э.М.Рустамов, И.С.Степанова. Исследование утечек в зазоре пары плунжер-цилиндр скважинного штангового насоса. //Азербайджанское нефтяное хозяйство/-1980.-№12.С24-28.
- 6Р.С.Камалетдинов, А.Б.Лазарев. Обзор существующих методов борьбы с мехпримесями. //Инженерная практика/ -2010. -№2. с.6-13.